

Risklə bağlı Kapital Qoyuluşu Proqramı (RKQP) II

Yer:

Regional

Layihənin nömrəsi:

50118

İş sahəsi:

İnformasiya və Kommunikasiya Texnologiyaları

Bildiriş növü:

Şəxsi

Ekoloji kateqoriya:

FW

Şura iclasının nəzərdə tutulmuş tarixi:

23 May 2018

Status:

Araşdırma

İngilis dilindəki LXS-nin açıqlanma tarixi:

24 Apr 2018

Layihənin Təsviri

AYİB özünün Risklə bağlı Kapital Qoyuluşu Proqramı II çərçivəsində (RKQP II – AYİB-in mövcud proqramı olan RKQP-nin davamıdır və 100 milyon Avro dəyərində ayrıca bir çərçivə kredit xəttidir) Bankın fəaliyyət göstərdiyi ölkələrdə risklə bağlı kapital qoyuluşu sahəsində təcrübəli şərikli sərmayəçilərin cəlb edilməsi ilə yanaşı sərmayə kapitalı və sərmayə kapitalı vasitələrinin (investisiya həcmi 15 milyon Avroya qədər) istifadəsilə ilkin təsis və inkişaf mərhələlərində olan texnologiya şirkətlərinə kapital qoymaq məqsədini daşıyacaq. Sərmayə kapitalı bazarda risklə bağlı kapital qoyuluşları ilə əlaqədar yaranmış “boşluğu” aradan qaldırmağa kömək etmək üçün məhdud risklə bağlı kapital qoyuluşu icmasının xidmətlərindən kifayət qədər yararlana bilməyən innovativ və yüksək inkişaf mərhələsində olan kiçik və orta ölçülü şirkətlər üçün nəzərdə tutulub.

Layihənin vəzifələri

i) RKQP Banka Regionda innovativ iqtisadiyyatların inkişafını sürətləndirmək, texnologiya ekosistemlərini inkişaf etdirmək və innovasiyalara dəstək vermək imkanını verir; ii) Bank, RKQP vasitəsilə Regionda risklə bağlı sərmayə kapitalı maliyyələşməsində yaranmış boşluğun aradan qaldırılmasında vacib rol oynayır; iii) RKQP Banka daha yüksək riskli/daha yüksək gəlirli sərmayə imkanlarına struktur-kompleks yanaşma tətbiq etməyə imkan verir.

Keçidlə bağlı təsir

RKQP II Vasitəsinin Rəqabətli və Dayanıqlı keçid keyfiyyətlərinə töhfə verəcəyi gözlənilir, çünki o yeni təsis edilmiş yüksək innovasiyalı texnologiya əsaslı şirkətlərə dəstək verəcək, eləcə də AYİB Regionunda hələ də lazımi səviyyədə olmayan risklə bağlı kapital qoyuluşlarına daha yaxşı əlçatanlıq təmin edəcək. RKQP II Vasitəsi, RKQP I Vasitəsinin qazandığı uğuru davam etdirəcək və AYİB Regionunda AYİB-in Bilik İqtisadiyyatı Təşəbbüsü, xüsusilə də Qrup 3 – Kiçik Texnologiya Əsaslı Şirkətlərə uyğun olaraq, bilik iqtisadiyyatının inkişaf etdirilməsi üçün əsas dəstək təmin edəcək.

Sifarişçi barədə məlumat

Konkret haldan asılı olaraq.

AYİB-in maliyyə xülasəsi

100,000,000.00 AVRO

Layihənin ümumi xərcləri

100,000,000.00 AVRO

Ətraf mühit və sosial sahəyə təsir

Vasitənin özünə Bankın 2014 -cü il tarixli Ətraf Mühit və Sosial Siyasəti üzrə kateqoriya verilməmişdir, ancaq hər bir sub-layihəyə konkret halda layihə və sifarişçi üçün xüsusi olaraq kateqoriya veriləcək və fərdi qaydada ətraf mühit və sosial yoxlamadan (ƏMSY) və GET təhlilindən keçiriləcək. Sub-layihənin kateqoriyasından asılı olaraq, müvafiq ƏMSY hər bir sub-layihənin Bankın PR-lərinə uyğun gəlib-gəlmədiyini yoxlayıb təsdiqləyəcək.

Texniki əməkdaşlıq

Yoxdur.

Şirkətin əlaqə məlumatları

Bakhrom İbrahimov
02073386000

Biznes imkanları

İşgüzar imkanlar və ya satınalma üçün müştərinin şirkəti ilə əlaqə saxlayın.

Dövlət sektoru layihələri üçün [AYİB Satınalma](#) şöbəsinə baş çəkin. Tel: +44 20 7338 6794

E-poçt: procurement@ebrd.com

Ümumi sorğular

AYİB-in satınalma ilə əlaqədar olmayan layihələri

Tel: +44 20 7338 7168;

E-poçt: projectenquiries@ebrd.com

İctimai məlumatlandırma siyasəti (İMS)

İMS AYİB-in strategiyalarının, siyasət və əməliyyatlarının daha yaxşı başa düşülməsini və məlumat verilməsini təbliğ etmək üçün məlumatı neçə açıqladığını və tərəfdaşları ilə necə məsləhətləşdiyini izah edir. İctimai Sektor Şurasının Hesabatını necə əldə etməyi öyrənmək üçün aşağıdakı İctimai Məlumatlandırma Siyasəti səhifəsini ziyarət edin.

[İMS mətni](#)

Layihə ilə bağlı Şikayətlərin verilməsi Mexanizmi (LŞVM)

[Layihə ilə bağlı Şikayətlərin verilməsi Mexanizmi \(LŞVM\)](#) AYİB-in cavabdehlik daşıma mexanizmidir. O, AYİB maliyyələşdirdiyi layihələrlə bağlı fiziki şəxslərdən və təşkilatlardan alınmış və ətraf mühitə və/yaxud sosial aləmə zərər verildiyini iddia edən şikayətləri müstəqil nəzərdən keçirməyə imkan verir.

Şikayəti təqdim etmə üsullarına dair məlumat almaq üçün [Layihə ilə bağlı Şikayətlərin verilməsi Mexanizmi](#) səhifəsinə baş çəkin. LŞVM üzrə məsul şəxs (pcm@ebrd.com) şikayətin təqdim edilməsinə və [LŞVM Reqlamentinə](#) uyğun qeydiyyatdan keçmə və belə qeydiyyat hüququna malik olma meyarlarına dair istənilən sualınıza cavab verəcək.